



**AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ**

Sığorta təşkilatlarının fəaliyyətinin əsas göstəriciləri

2026-cı ilin yanvar-iyun ayları

Bakı-2026

Məlumatlardan istifadə edərkən Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsinə istinad etmək lazımdır.

**AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ**

**Sığorta təşkilatlarının fəaliyyətinin
əsas göstəriciləri**

2026-cı ilin yanvar-iyun ayları

Bakı-2026

MÜNDƏRİCAT

İstifadə edilən əsas anlayışlar	5
Annotasiya	7
1. Ölkə ərazisində fəaliyyət göstərən sığortaçıların (təkrarsığortaçıların) və hüquqi şəxs sığorta brokerlərinin mülkiyyət növləri üzrə sayı.....	8
2. Ölkədə sığorta və təkrarsığorta sahələrində çalışanların mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı.....	8
3. Sığortaçıların (təkrarsığortaçıların) və hüquqi şəxs sığorta brokerlərinin aktivləri, kapital və öhdəlikləri.....	9
3.1 Sığortaçıların (təkrarsığortaçıların) və hüquqi şəxs sığorta brokerlərinin aktivləri, kapital və öhdəlikləri (qeyri-dövlət mülkiyyəti).....	10
3.2 Sığortaçıların (təkrarsığortaçıların) və hüquqi şəxs sığorta brokerlərinin aktivləri, kapital və öhdəlikləri (xüsusi mülkiyyəti).....	11
4. Sığorta (təkrarsığorta) təşkilatlarının fəaliyyətinin maliyyə nəticələri	12
4.1 Sığorta (təkrarsığorta) təşkilatlarının fəaliyyətinin maliyyə nəticələri (qeyri-dövlət mülkiyyəti)	13
4.2 Sığorta (təkrarsığorta) təşkilatlarının fəaliyyətinin maliyyə nəticələri (xüsusi mülkiyyəti).....	14
5. Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrin sayı...15	
5.1 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrin sayı (qeyri-dövlət mülkiyyəti)	16
5.2 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrin sayı (xüsusi mülkiyyət)	17
6. Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrdə sığorta predmetlərinin sayı	18
6.1 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrdə sığorta predmetlərinin sayı (qeyri-dövlət mülkiyyəti)	19
6.2 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrdə sığorta predmetlərinin sayı xüsusi mülkiyyət)	20
7. Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələr üzrə sığorta məbləği.....	21
7.1 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələr üzrə sığorta məbləği (qeyri-dövlət mülkiyyəti).....	22
7.2 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələr üzrə sığorta məbləği (xüsusi mülkiyyət).....	23

8.	Hesablanmış sığorta (təkrarsığorta) haqları.....	24
8.1	Hesablanmış sığorta (təkrarsığorta) haqları (qeyri-dövlət mülkiyyəti)	25
8.2	Hesablanmış sığorta (təkrarsığorta) haqları (xüsusi mülkiyyət)	26
9.	Fiziki şəxslər üzrə hesablanmış sığorta (təkrarsığorta) haqları.....	27
9.1	Fiziki şəxslər üzrə hesablanmış sığorta (təkrarsığorta) haqları (qeyri-dövlət) mülkiyyəti.....	28
9.2	Fiziki şəxslər üzrə hesablanmış sığorta (təkrarsığorta) haqları (xüsusi mülkiyyət)	29
10.	Baş vermiş sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri.....	30
10.1	Baş vermiş sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri (qeyri-dövlət mülkiyyəti)	31
10.2	Baş vermiş sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri (xüsusi mülkiyyət).....	32
11.	Fiziki şəxslərə sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri	33
11.1	Fiziki şəxslərə sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri (qeyri-dövlət mülkiyyəti).....	34
11.2	Fiziki şəxslərə sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri (xüsusi mülkiyyət)	35
12.	İşlərin aparılmasına dair sığorta (təkrarsığorta) təşkilatlarının xərcləri	36
12.1	İşlərin aparılmasına dair sığorta (təkrarsığorta) təşkilatlarının xərcləri (qeyri -dövlət mülkiyyəti)	37
12.2	İşlərin aparılmasına dair sığorta (təkrarsığorta) təşkilatlarının xərcləri (xüsusi mülkiyyəti).....	38

İstifadə edilən əsas anlayışlar

Sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafeələrinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Təkrarsığorta – sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir.

Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.

Sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeələri sığortalanan şəxsdir.

Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeəsidir.

Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.

Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.

Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafeələrinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.

Sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

Xarici sığortaçı – öz ölkəsinin qanunlarına əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxsdir.

Xarici təkrarsığortaçı – öz ölkəsinin qanunlarına əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxsdir.

İcbari sığorta növləri - siyahısı, aparılması qaydaları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və “İcbari sığortalar haqqında” Qanunu ilə müəyyən edilən sığorta növləridir.

Könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığorta nəzarəti orqanı tərəfindən qəbul edilən və fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydaları nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən edilir.

Fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxsdir.

Hüquqi şəxs – Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunları ilə müəyyənləşdirilən qaydada hüquqi şəxs kimi qeydiyyatından keçmiş, mülkiyyətində ayrıca əmlakı olan, öz öhdəlikləri üçün bu əmlakla cavabdehlik daşıyan, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olan xüsusi yaradılmış qurumdur. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Qeyri-rezidentlərə aşağıdakılar aid edilir:

- a) Azərbaycan Respublikası hüddudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər;
- b) xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış, Azərbaycan Respublikası hüddudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;
- c) Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların filialları və nümayəndəlikləri;
- ç) “b” bəndində göstərilmiş qeyri-rezidentlərin Azərbaycan Respublikasında yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri).

Annotasiya

Bülletendə ölkə ərazisində hüquqi şəxs kimi sığorta və təkrarsığorta fəaliyyətini həyata keçirən sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs sığorta brokerləri (bundan sonra sığorta təşkilatları) üzrə məlumatlar əhatə olunur.

Nəşrdə sığorta təşkilatlarının daxilolmaları, sığorta hadisələri üzrə ödənişləri, aktivləri, maliyyə nəticələri və bu təşkilatların iqtisadi fəaliyyətlərini səciyyələndirən digər statistik göstəricilər əks etdirilir.

Məlumatlar sığorta təşkilatları tərəfindən dövlət statistika orqanlarına təqdim edilən operativ məlumatlar əsasında hazırlanır və gələcək dövrlərdə dəqiqləşdirilə bilər.

Bülleten ölkədə iqtisadi siyasəti həyata keçirən dövlət orqanları, ali təhsil müəssisələrinin müəllim və tələbələri, elmi işçilər və digər istifadəçilər üçün nəzərdə tutulub.

Xüsusi işarələr:

" - " hadisə baş verməmişdir

"0,0" məlumat çox kiçik rəqəmlə xarakterizə olunur

“x” müqayisə mümkün deyil

İzahlar:

- bəzi hallarda yekunla toplananların cəmi arasındakı fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur;
- bu nəşrdə əvvəlki dövrlərə dair məlumatlarla əvvəlki nəşrlərdə həmin dövrlərə aid məlumatlar arasındakı bəzi fərqlər beynəlxalq praktikaya uyğun olaraq yekun statistik hesabatlar əsasında ilkin məlumatlarda aparılmış dəqiqləşdirmələrlə izah olunur.

1. Ölkə ərazisində fəaliyyət göstərən sığortaçıların (təkrarsığortaçıların) və hüquqi şəxs sığorta brokerlərinin mülkiyyət növləri üzrə sayı, vahid

	01.07.2026-cı il tarixinə	01.07.2025-ci il tarixinə	əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Cəmi	30	32	93,8
ondan:			
qeyri-dövlət mülkiyyəti	29	31	93,5
xüsusi mülkiyyət	26	26	100,0

2. Ölkədə sığorta və təkrarsığorta sahələrində çalışanların mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqları

	2026-cı ilin yanvar-iyun aylarında	2025-ci ilin yanvar-iyun aylarında	manat əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Cəmi	3 383,7	2 969,0	114,0
ondan:			
qeyri-dövlət mülkiyyəti	3 377,9	2 928,8	115,3
xüsusi mülkiyyət	3 673,6	3 081,1	119,2

**3. Sığortaçıların (təkrarsığortaçıların) və hüquqi şəxs sığorta brokerlərinin
aktivləri, kapital və öhdəlikləri-cəmi**

Göstəricilərin adı	min manatla	
	Hesabat ilinin əvvəlinə	Hesabat dövrünün sonuna
Aktivlərin cəmi	2189304,7	2396121,1
o cümlədən:		
- torpaq, tikili, avadanlıqlar (qalıq dəyəri)	43655,1	45711,0
- torpaq, tikili, avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması	4435,6	85,7
- daşınmaz əmlaka investisiyalar	417,7	4234,9
- qeyri-maddi aktivlərin qalıq dəyəri	5639,1	5979,8
- uzunmüddətli maliyyə aktivləri	644915,3	612737,1
- iştirak payı metodu ilə uçota alınmış investisiyalar	81448,8	81397,0
- ehtiyatlar	212,9	206,6
- debitor borcları (uzun və qısamüddətli)	243604,4	359100,8
- pul vəsaitləri və onların ekvivalentləri	721797,3	857811,9
o cümlədən:		
- nağd pul	242,4	239,0
- bank hesabları	721187,7	855190,6
- digər pul vəsaitləri	367,2	2382,3
- qısamüddətli maliyyə aktivləri	309917,8	246420,5
- sığorta ehtiyatlarında təkrarsığortaçıların payı	87701,9	132829,2
- sair aktivlər	45558,9	49606,5
Kapital və öhdəliklərin cəmi	2189304,7	2396121,1
o cümlədən:		
- ödənilmiş nominal (nizamnamə) kapitalı	352745,9	361001,3
- emissiya gəliri	-	-
- kapital ehtiyatları	21528,5	22066,6
- bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	282933,4	248671,6
- sığorta ehtiyatları	1357078,8	1475088,5
- qarşısıalınma tədbirləri fondu	8622,5	10213,0
- uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	-	-
- təkrarsığorta əməliyyatları üzrə öhdəliklər	84207,7	192019,4
- qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	168,8	56,4
- kreditör borcları (uzun və qısamüddətli)	57476,3	59757,2
- təsisçi və səhmdarlarla hesablaşmalar	28,5	28,5
- sair öhdəliklər	24514,3	27218,6

**3.1 Sığortaçıların (təkrarsığortaçıların) və hüquqi şəxs sığorta brokerlərinin
aktivləri, kapital və öhdəlikləri
(Qeyri-dövlət mülkiyyəti)**

Göstəricilərin adı	min manatla	
	Hesabat ilinin əvvəlinə	Hesabat dövrünün sonuna
Aktivlərin cəmi	2185640,1	2393042,8
o cümlədən:		
- torpaq, tikili, avadanlıqlar (qalıq dəyəri)	40284,2	42752,8
- torpaq, tikili, avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması	4435,6	85,7
- daşınmaz əmlaka investisiyalar	417,7	4234,9
- qeyri-maddi aktivlərin qalıq dəyəri	5639,1	5979,8
- uzunmüddətli maliyyə aktivləri	644915,3	612737,1
- iştirak payı metodu ilə uçota alınmış investisiyalar	81448,8	81397,0
- ehtiyatlar	212,9	206,6
- debitor borcları (uzun və qısamüddətli)	243595,8	359095,5
- pul vəsaitləri və onların ekvivalentləri	721544,5	857700,7
o cümlədən:		
- nağd pul	242,4	239,0
- bank hesabları	720934,8	855079,4
- digər pul vəsaitləri	367,2	2382,3
- qısamüddətli maliyyə aktivləri	309917,8	246420,5
- sığorta ehtiyatlarında təkrarsığortaçıların payı	87673,0	132829,0
- sair aktivlər	45555,5	49603,1
Kapital və öhdəliklərin cəmi	2185640,1	2393042,8
o cümlədən:		
- ödənilmiş nominal (nizamnamə) kapitalı	343745,9	352001,3
- emissiya gəliri	-	-
- kapital ehtiyatları	19552,9	20503,8
- bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	290751,1	256344,0
- sığorta ehtiyatları	1356596,5	1474961,1
- qarşısıalınma tədbirləri fondu	8622,5	10213,0
- uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	-	-
- təkrarsığorta əməliyyatları üzrə öhdəliklər	84207,7	192019,4
- qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	168,8	56,4
- kreditör borcları (uzun və qısamüddətli)	57451,9	59696,6
- təsisçi və səhmdarlarla hesablaşmalar	28,5	28,5
- sair öhdəliklər	24514,3	27218,6

**3.2 Sığortaçıların (təkrarsığortaçıların) və hüquqi şəxs sığorta brokerlərinin
aktivləri, kapital və öhdəlikləri
(Xüsusi mülkiyyət)**

Göstəricilərin adı	min manatla	
	Hesabat ilinin əvvəlinə	Hesabat dövrünün sonuna
Aktivlərin cəmi	2056188,1	2256350,0
o cümlədən:		
- torpaq, tikili, avadanlıqlar (qalıq dəyəri)	35223,5	37661,7
- torpaq, tikili, avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması	4435,6	85,7
- daşınmaz əmlaka investisiyalar	417,7	4234,9
- qeyri-maddi aktivlərin qalıq dəyəri	5170,3	5499,1
- uzunmüddətli maliyyə aktivləri	612025,3	593752,6
- iştirak payı metodu ilə uçota alınmış investisiyalar	70084,2	70032,4
- ehtiyatlar	169,3	150,8
- debitor borcları (uzun və qısamüddətli)	222808,1	338838,6
- pul vəsaitləri və onların ekvivalentləri	689547,0	798277,3
o cümlədən:		
- nağd pul	241,3	239,0
- bank hesabları	689149,2	795908,7
- digər pul vəsaitləri	156,5	2129,6
- qısamüddətli maliyyə aktivləri	288830,7	231272,7
- sığorta ehtiyatlarında təkrarsığortaçıların payı	83123,4	127851,7
- sair aktivlər	44353,0	48692,4
Kapital və öhdəliklərin cəmi	2056188,1	2256350,0
o cümlədən:		
- ödənilmiş nominal (nizamnamə) kapitalı	315727,2	323983,0
- emissiya gəliri	-	-
- kapital ehtiyatları	12905,2	13856,1
- bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	276467,1	242327,0
- sığorta ehtiyatları	1288046,1	1403078,2
- qarşısıalınma tədbirləri fondu	7290,0	8610,3
- uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	-	-
- təkrarsığorta əməliyyatları üzrə öhdəliklər	77865,0	182743,4
- qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	168,8	56,4
- kreditör borcları (uzun və qısamüddətli)	53573,4	54989,5
- təsisçi və səhmdarlarla hesablaşmalar	28,5	28,5
- sair öhdəliklər	24116,7	26677,5

4. Sığorta (təkrarsığorta) təşkilatlarının fəaliyyətinin maliyyə nəticələri

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Gəlirlərin cəmi	949900,4	789122,8	120,4
o cümlədən:			
- sığorta (təkrarsığorta) haqları	925655,6	874776,3	105,8
- xalis sığorta ehtiyatlarının dəyişməsi (+/-)	-65941,1	-167021,5	x
- investisiya gəlirləri	69951,5	55172,8	126,8
- sığorta ödənişlərində təkrarsığortaçıların payı	3411,1	6149,6	55,5
- təkrarsığortaya verilmiş müqavilələr üzrə alınmış komissiya müddələri	2383,8	2864,9	83,2
- sair gəlirlər	14439,5	17180,7	84,0
Xərclərin cəmi	834377,3	684279,6	121,9
o cümlədən:			
- sığorta ödənişlərinin və sığorta məbləğlərinin verilməsi	564461,4	443027,8	127,4
- sığorta haqlarının qaytarılması	14767,8	9542,8	154,8
- təkrarsığortaya verilmiş sığorta haqları (mükafatları)	90749,3	78526,9	115,6
- tənzimləmə xərcləri	677,5	665,8	101,8
- qarşılıqlı tədbirləri fonduna ayırmalar	1158,9	1306,6	88,7
- işlərin aparılması xərcləri	154488,8	147787,7	104,5
- sığorta fəaliyyəti üzrə digər xərclər	4643,0	900,2	5,2 d
- sair xərclər	3430,7	2521,8	136,0
Maliyyə mənfəəti (zərəri (-))	115523,1	104843,2	110,2
- mənfəət vergisi	21880,6	19556,2	111,9
Hesabat dövrünün xalis mənfəəti	93642,4	85287,0	109,8

4.1 Sığorta (təkrarsığorta) təşkilatlarının fəaliyyətinin maliyyə nəticələri
(Qeyri-dövlət mülkiyyəti)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Gəlirlərin cəmi	949482,8	786897,1	120,7
o cümlədən:			
- sığorta (təkrarsığorta) haqları	925655,6	874776,3	105,8
- xalis sığorta ehtiyatlarının dəyişməsi (+/-)	-66238,5	-168594,4	x
- investisiya gəlirləri	69951,5	55172,8	126,8
- sığorta ödənişlərində təkrarsığortaçıların payı	3320,9	5661,5	58,7
- təkrarsığortaya verilmiş müqavilələr üzrə alınmış komisiyon muzzları	2383,8	2864,9	83,2
- sair gəlirlər	14409,5	17016,0	84,7
Xərclərin cəmi	834076,0	683150,5	122,1
o cümlədən:			
- sığorta ödənişlərinin və sığorta məbləğlərinin verilməsi	564308,3	442230,3	127,6
- sığorta haqlarının qaytarılması	14767,8	9542,8	154,8
- təkrarsığortaya verilmiş sığorta haqları (mükafatları)	90749,3	78526,9	115,6
- tənzimləmə xərcləri	677,5	665,8	101,8
- qarşısıalınma tədbirləri fonduna ayırmalar	1158,9	1306,6	88,7
- işlərin aparılması xərcləri	154348,8	147583,7	104,6
- sığorta fəaliyyəti üzrə digər xərclər	4643,0	900,2	5,2 d
- sair xərclər	3422,5	2394,1	143,0
Maliyyə mənfəəti (zərəri (-))	115406,7	103746,7	111,2
- mənfəət vergisi	21880,6	19556,2	111,9
Hesabat dövrünün xalis mənfəəti	93526,1	84190,5	111,1

4.2 Sığorta (təkrarsığorta) təşkilatlarının fəaliyyətinin maliyyə nəticələri
(Xüsusi mülkiyyət)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Gəlirlərin cəmi	895123,8	734129,7	121,9
o cümlədən:			
- sığorta (təkrarsığorta) haqları	874013,6	828612,9	105,5
- xalis sığorta ehtiyatlarının dəyişməsi (+/-)	-63406,8	-170448,6	x
- investisiya gəlirləri	67255,2	52915,8	127,1
- sığorta ödənişlərində təkrarsığortaçıların payı	3286,1	5650,8	58,2
- təkrarsığortaya verilmiş müqavilələr üzrə alınmış komisiya maddələri	2335,2	2822,9	82,7
- sair gəlirlər	11640,5	14575,9	79,9
Xərclərin cəmi	780194,6	634454,1	123,0
o cümlədən:			
- sığorta ödənişlərinin və sığorta məbləğlərinin verilməsi	534930,8	414873,7	128,9
- sığorta haqlarının qaytarılması	13717,8	8724,0	157,2
- təkrarsığortaya verilmiş sığorta haqları (mükafatları)	86688,7	76548,7	113,2
- tənzimləmə xərcləri	474,0	537,6	88,2
- qarşılıqlı tədbirləri fonduna ayırmalar	888,8	1064,4	83,5
- işlərin aparılması xərcləri	135801,6	129521,8	104,8
- sığorta fəaliyyəti üzrə digər xərclər	4526,7	821,3	5,5 d
- sair xərclər	3166,2	2362,7	134,0
Maliyyə mənfəəti (zərəri (-))	114929,1	99675,6	115,3
- mənfəət vergisi	21662,5	18767,4	115,4
Hesabat dövrünün xalis mənfəəti	93266,6	80908,2	115,3

5. Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrin sayı (vahid)-cəmi

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	3998881	3413328	117,2
Könüllü sığorta	2842408	2287286	124,3
Həyat sığortası	1062178	1143665	92,9
Qeyri-həyat sığortası	1780230	1143621	155,7
Şəxsi sığorta	403446	397244	101,6
ondan:			
- tibbi sığorta	33050	37953	87,1
Əmlak sığortası	1376784	746377	184,5
o cümlədən:			
- əmlakın sığortası	796626	183279	4,3 d
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	27820	19645	141,6
- mülki məsuliyyət sığortası	222938	259557	85,9
- kredit sığortası	357165	303479	117,7
- qarışıq maliyyə risklərinin sığortası	55	62	88,7
İcbari sığorta	1156473	1126042	102,7
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	136	84	161,9
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	43681	36640	119,2
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	1006495	964646	104,3
Daşınmaz əmlakın icbari sığortası	97837	109577	89,3
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	8229	14903	55,2
İcbari sığortanın digər növləri	95	192	49,5

5.1 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrin sayı (vahid)
(Qeyri-dövlət mülkiyyəti)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	3998881	3413328	117,2
Könüllü sığorta	2842408	2287286	124,3
Həyat sığortası	1062178	1143665	92,9
Qeyri-həyat sığortası	1780230	1143621	155,7
Şəxsi sığorta	403446	397244	101,6
ondan:			
- tibbi sığorta	33050	37953	87,1
Əmlak sığortası	1376784	746377	184,5
o cümlədən:			
- əmlakın sığortası	796626	183279	4,3 d
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	27820	19645	141,6
- mülki məsuliyyət sığortası	222938	259557	85,9
- kredit sığortası	357165	303479	117,7
- qarışıq maliyyə risklərinin sığortası	55	62	88,7
İcbari sığorta	1156473	1126042	102,7
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	136	84	161,9
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	43681	36640	119,2
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	1006495	964646	104,3
Daşınmaz əmlakın icbari sığortası	97837	109577	89,3
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	8229	14903	55,2
İcbari sığortanın digər növləri	95	192	49,5

5.2 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrin sayı (vahid)
(Xüsusi mülkiyyət)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	3659609	3110542	117,7
Könüllü sığorta	2758475	2241224	123,1
Həyat sığortası	1062178	1143665	92,9
Qeyri-həyat sığortası	1696297	1097559	154,6
Şəxsi sığorta	342208	364652	93,8
ondan:			
- tibbi sığorta	32479	37265	87,2
Əmlak sığortası	1354089	732907	184,8
o cümlədən:			
- əmlakın sığortası	778168	172697	4,5 d
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	22178	15954	139,0
- mülki məsuliyyət sığortası	218701	256669	85,2
- kredit sığortası	357165	303479	117,7
- qarışıq maliyyə risklərinin sığortası	55	62	88,7
İcbari sığorta	901134	869318	103,7
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	136	84	161,9
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	43681	36640	119,2
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	764938	720492	106,2
Daşınmaz əmlakın icbari sığortası	84678	97648	86,7
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	7613	14360	53,0
İcbari sığortanın digər növləri	88	94	93,6

6. Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrdə sığorta predmetlərinin sayı (vahid)-cəmi

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	5631943	5376258	104,8
Könüllü sığorta	3455852	2951545	117,1
Həyat sığortası	1213210	1283907	94,5
Qeyri-həyat sığortası	2242642	1667638	134,5
Şəxsi sığorta	544893	610006	89,3
ondan:			
- tibbi sığorta	162841	165567	98,4
Əmlak sığortası	1697749	1057632	160,5
o cümlədən:			
- əmlakın sığortası	1116999	493891	2,3 d
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	28361	36687	77,3
- mülki məsuliyyət sığortası	223530	260200	85,9
- kredit sığortası	357165	303479	117,7
- qarışıq maliyyə risklərinin sığortası	55	62	88,7
İcbari sığorta	2176091	2424713	89,7
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	380	362	105,0
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	1063054	1335031	79,6
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	1006495	964646	104,3
Daşınmaz əmlakın icbari sığortası	97837	109577	89,3
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	8229	14903	55,2
İcbari sığortanın digər növləri	96	194	49,5

**6.1 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrdə sığorta
predmetlərinin sayı (vahid)
(Qeyri-dövlət mülkiyyəti)**

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	5631943	5376258	104,8
Könüllü sığorta	3455852	2951545	117,1
Həyat sığortası	1213210	1283907	94,5
Qeyri-həyat sığortası	2242642	1667638	134,5
Şəxsi sığorta	544893	610006	89,3
ondan:			
- tibbi sığorta	162841	165567	98,4
Əmlak sığortası	1697749	1057632	160,5
o cümlədən:			
- əmlakın sığortası	1116999	493891	2,3 d
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	28361	36687	77,3
- mülki məsuliyyət sığortası	223530	260200	85,9
- kredit sığortası	357165	303479	117,7
- qarışıq maliyyə risklərinin sığortası	55	62	88,7
İcbari sığorta	2176091	2424713	89,7
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	380	362	105,0
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	1063054	1335031	79,6
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	1006495	964646	104,3
Daşınmaz əmlakın icbari sığortası	97837	109577	89,3
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	8229	14903	55,2
İcbari sığortanın digər növləri	96	194	49,5

6.2 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələrdə sığorta predmetlərinin sayı (vahid)

(Xüsusi mülkiyyət)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	5264142	5052677	104,2
Könüllü sığorta	3343391	2884690	115,9
Həyat sığortası	1213210	1283907	94,5
Qeyri-həyat sığortası	2130181	1600783	133,1
Şəxsi sığorta	457911	559784	81,8
ondan:			
- tibbi sığorta	147987	153143	96,6
Əmlak sığortası	1672270	1040999	160,6
o cümlədən:			
- əmlakın sığortası	1096348	480788	2,3 d
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	22199	31762	69,9
- mülki məsuliyyət sığortası	218702	256670	85,2
- kredit sığortası	357165	303479	117,7
- qarışıq maliyyə risklərinin sığortası	55	62	88,7
İcbari sığorta	1920751	2167987	88,6
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	380	362	105,0
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	1063054	1335031	79,6
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	764938	720492	106,2
Daşınmaz əmlakın icbari sığortası	84678	97648	86,7
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	7613	14360	53,0
İcbari sığortanın digər növləri	88	94	93,6

7. Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələr üzrə sığorta məbləği-cəmi

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	289319446,6	318065302,2	91,0
Könüllü sığorta	88275635,2	57884927,5	152,5
Həyat sığortası	8608986,4	7858711,6	109,5
Qeyri-həyat sığortası	79666648,8	50026215,9	159,2
Şəxsi sığorta	17437715,9	16165695,7	107,9
ondan:			
- tibbi sığorta	7812871,2	7842322,6	99,6
Əmlak sığortası	62228933,0	33860520,2	183,8
o cümlədən:			
- əmlakın sığortası	50417431,1	21896428,0	2,3 d
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	12515493,1	14622174,3	85,6
- mülki məsuliyyət sığortası	11376170,7	11532214,7	98,6
- kredit sığortası	248381,6	237424,5	104,6
- qarışıq maliyyə risklərinin sığortası	186949,6	194453,0	96,1
İcbari sığorta	201043811,4	260180374,7	77,3
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	35835,0	23280,0	153,9
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	132092330,4	168342465,8	78,5
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	55391445,0	52747965,0	105,0
Daşınmaz əmlakın icbari sığortası	12701364,1	37557750,7	33,8
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	821580,0	1506697,8	54,5
İcbari sığortanın digər növləri	1256,9	2215,4	56,7

7.1 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələr üzrə sığorta məbləği
(Qeyri-dövlət mülkiyyəti)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	289319446,6	318065302,2	91,0
Könüllü sığorta	88275635,2	57884927,5	152,5
Həyat sığortası	8608986,4	7858711,6	109,5
Qeyri-həyat sığortası	79666648,8	50026215,9	159,2
Şəxsi sığorta	17437715,9	16165695,7	107,9
ondan:			
- tibbi sığorta	7812871,2	7842322,6	99,6
Əmlak sığortası	62228933,0	33860520,2	183,8
o cümlədən:			
- əmlakın sığortası	50417431,1	21896428,0	2,3 d
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	12515493,1	14622174,3	85,6
- mülki məsuliyyət sığortası	11376170,7	11532214,7	98,6
- kredit sığortası	248381,6	237424,5	104,6
- qarışıq maliyyə risklərinin sığortası	186949,6	194453,0	96,1
İcbari sığorta	201043811,4	260180374,7	77,3
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	35835,0	23280,0	153,9
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	132092330,4	168342465,8	78,5
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	55391445,0	52747965,0	105,0
Daşınmaz əmlakın icbari sığortası	12701364,1	37557750,7	33,8
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	821580,0	1506697,8	54,5
İcbari sığortanın digər növləri	1256,9	2215,4	56,7

**7.2 Sığorta (təkrarsığorta) təşkilatları tərəfindən bağlanmış müqavilələr üzrə sığorta məbləği
(Xüsusi mülkiyyət)**

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	261180779,0	298621631,8	87,5
Könüllü sığorta	74825350,6	53113563,8	140,9
Həyat sığortası	8608986,4	7858711,6	109,5
Qeyri-həyat sığortası	66216364,3	45254852,2	146,3
Şəxsi sığorta	13778822,0	13852864,8	99,5
ondan:			
- tibbi sığorta	7034097,5	7233859,5	97,2
Əmlak sığortası	52437542,3	31401987,4	167,0
o cümlədən:			
- əmlakın sığortası	41566764,6	20147620,9	2,1 d
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	10699526,8	13322308,3	80,3
- mülki məsuliyyət sığortası	10435446,5	10822489,0	96,4
- kredit sığortası	248381,6	237424,5	104,6
- qarışıq maliyyə risklərinin sığortası	186949,6	194453,0	96,1
İcbari sığorta	186355428,4	245508068,0	75,9
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	35835,0	23280,0	153,9
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	132092330,4	168342465,8	78,5
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	42047675,0	39332365,0	106,9
Daşınmaz əmlakın icbari sığortası	11418382,1	36356403,9	31,4
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	759980,0	1452531,5	52,3
İcbari sığortanın digər növləri	1225,9	1021,9	120,0

8. Hesablanmış sığorta (təkrarsığorta) haqları-cəmi

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	925655,6	874776,3	105,8
Könüllü sığorta	774284,1	671580,6	115,3
Həyat sığortası	482563,2	421946,5	114,4
Qeyri-həyat sığortası	291720,9	249634,2	116,9
Şəxsi sığorta	95758,6	93619,8	102,3
ondan:			
- tibbi sığorta	87346,7	88361,3	98,9
Əmlak sığortası	195962,2	156014,3	125,6
o cümlədən:			
- əmlakın sığortası	170225,5	137336,8	123,9
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	46962,4	56914,8	82,5
- mülki məsuliyyət sığortası	22778,0	15608,6	145,9
- kredit sığortası	2410,2	2517,6	95,7
- qarışıq maliyyə risklərinin sığortası	548,6	551,4	99,5
İcbari sığorta	151371,5	203195,7	74,5
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	66,6	53,0	125,7
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	34043,6	53383,5	63,8
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	91582,4	84171,7	108,8
Daşınmaz əmlakın icbari sığortası	25249,4	64774,2	39,0
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	411,0	779,5	52,7
İcbari sığortanın digər növləri	18,5	33,8	54,7

8.1 Hesablanmış sığorta (təkrarsığorta) haqları
(Qeyri-dövlət mülkiyyəti)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	925655,6	874776,3	105,8
Könüllü sığorta	774284,1	671580,6	115,3
Həyat sığortası	482563,2	421946,5	114,4
Qeyri-həyat sığortası	291720,9	249634,2	116,9
Şəxsi sığorta	95758,6	93619,8	102,3
ondan:			
- tibbi sığorta	87346,7	88361,3	98,9
Əmlak sığortası	195962,2	156014,3	125,6
o cümlədən:			
- əmlakın sığortası	170225,5	137336,8	123,9
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	46962,4	56914,8	82,5
- mülki məsuliyyət sığortası	22778,0	15608,6	145,9
- kredit sığortası	2410,2	2517,6	95,7
- qarışıq maliyyə risklərinin sığortası	548,6	551,4	99,5
İcbari sığorta	151371,5	203195,7	74,5
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	66,6	53,0	125,7
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	34043,6	53383,5	63,8
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	91582,4	84171,7	108,8
Daşınmaz əmlakın icbari sığortası	25249,4	64774,2	39,0
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	411,0	779,5	52,7
İcbari sığortanın digər növləri	18,5	33,8	54,7

8.2 Hesablanmış sığorta (təkrarsığorta) haqları
(Xüsusi mülkiyyət)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	874013,6	828612,9	105,5
Könüllü sığorta	749711,5	652061,4	115,0
Həyat sığortası	482563,2	421946,5	114,4
Qeyri-həyat sığortası	267148,2	230114,9	116,1
Şəxsi sığorta	88168,6	87367,1	100,9
ondan:			
- tibbi sığorta	81568,1	83019,1	98,3
Əmlak sığortası	178979,7	142747,8	125,4
o cümlədən:			
- əmlakın sığortası	154941,6	125339,0	123,6
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	43042,9	54128,2	79,5
- mülki məsuliyyət sığortası	21079,3	14339,8	147,0
- kredit sığortası	2410,2	2517,6	95,7
- qarışıq maliyyə risklərinin sığortası	548,6	551,4	99,5
İcbari sığorta	124302,1	176551,6	70,4
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	66,6	53,0	125,7
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	34043,6	53383,5	63,8
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	67588,3	59776,5	113,1
Daşınmaz əmlakın icbari sığortası	22214,3	62578,2	35,5
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	371,0	745,3	49,8
İcbari sığortanın digər növləri	18,3	15,0	122,0

9. Fiziki şəxslər üzrə hesablanmış sığorta (təkrarsığorta) haqları-cəmi

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	216302,1	186463,7	116,0
Könüllü sığorta	137211,9	109234,2	125,6
Həyat sığortası	99235,8	79637,8	124,6
Qeyri-həyat sığortası	37976,0	29596,4	128,3
Şəxsi sığorta	5743,7	3260,9	176,1
ondan:			
- tibbi sığorta	2735,8	469,3	5,8 d
Əmlak sığortası	32232,3	26335,5	122,4
o cümlədən:			
- əmlakın sığortası	27910,0	23203,3	120,3
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	5082,4	5587,7	91,0
- mülki məsuliyyət sığortası	1934,1	1109,5	174,3
- kredit sığortası	2388,3	2022,7	118,1
- qarışıq maliyyə risklərinin sığortası	-	-	-
İcbari sığorta	79090,3	77229,5	102,4
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	-	-	-
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	1328,1	3304,2	40,2
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	73020,9	69242,4	105,5
Daşınmaz əmlakın icbari sığortası	4722,6	4661,8	101,3
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	17,6	19,2	91,7
İcbari sığortanın digər növləri	1,0	2,0	50,0

9.1 Fiziki şəxslər üzrə hesablanmış sığorta (təkrarsığorta) haqları
(Qeyri-dövlət mülkiyyəti)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	216302,1	186463,7	116,0
Könüllü sığorta	137211,9	109234,2	125,6
Həyat sığortası	99235,8	79637,8	124,6
Qeyri-həyat sığortası	37976,0	29596,4	128,3
Şəxsi sığorta	5743,7	3260,9	176,1
ondan:			
- tibbi sığorta	2735,8	469,3	5,8 d
Əmlak sığortası	32232,3	26335,5	122,4
o cümlədən:			
- əmlakın sığortası	27910,0	23203,3	120,3
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	5082,4	5587,7	91,0
- mülki məsuliyyət sığortası	1934,1	1109,5	174,3
- kredit sığortası	2388,3	2022,7	118,1
- qarışıq maliyyə risklərinin sığortası	-	-	-
İcbari sığorta	79090,3	77229,5	102,4
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	-	-	-
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	1328,1	3304,2	40,2
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	73020,9	69242,4	105,5
Daşınmaz əmlakın icbari sığortası	4722,6	4661,8	101,3
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	17,6	19,2	91,7
İcbari sığortanın digər növləri	1,0	2,0	50,0

9.2 Fiziki şəxslər üzrə hesablanmış sığorta (təkrarsığorta) haqları
(Xüsusi mülkiyyət)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	189617,0	160323,9	118,3
Könüllü sığorta	130469,5	104308,3	125,1
Həyat sığortası	99235,8	79637,8	124,6
Qeyri-həyat sığortası	31233,7	24670,5	126,6
Şəxsi sığorta	4161,9	2523,6	164,9
ondan:			
- tibbi sığorta	2638,6	361,5	7,3 d
Əmlak sığortası	27071,8	22146,9	122,2
o cümlədən:			
- əmlakın sığortası	22829,5	19075,2	119,7
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	3770,7	4457,7	84,6
- mülki məsuliyyət sığortası	1854,0	1048,9	176,8
- kredit sığortası	2388,3	2022,7	118,1
- qarışıq maliyyə risklərinin sığortası	-	-	-
İcbari sığorta	59147,5	56015,6	105,6
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	-	-	-
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	1328,1	3304,2	40,2
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	53797,0	48720,5	110,4
Daşınmaz əmlakın icbari sığortası	4007,3	3975,8	100,8
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	14,1	14,4	97,9
İcbari sığortanın digər növləri	1,0	0,7	142,9

10. Baş vermiş sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri-cəmi

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	564461,4	443027,7	127,4
Könüllü sığorta	483646,0	373479,9	129,5
Həyat sığortası	400759,4	300761,7	133,2
Qeyri-həyat sığortası	82886,7	72718,2	114,0
Şəxsi sığorta	46847,6	43026,5	108,9
ondan:			
- tibbi sığorta	46065,2	42493,4	108,4
Əmlak sığortası	36039,0	29691,7	121,4
o cümlədən:			
- əmlakın sığortası	35786,4	29575,2	121,0
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	10259,1	5926,2	173,1
- mülki məsuliyyət sığortası	228,9	54,8	4,2 d
- kredit sığortası	23,8	37,1	64,2
- qarışıq maliyyə risklərinin sığortası	-	24,6	x
İcbari sığorta	80815,4	69547,9	116,2
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	7,9	59,6	13,3
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	-	13,4	x
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	80,4	20,0	4,0 d
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	1502,1	2683,1	56,0
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	76808,1	65148,4	117,9
Daşınmaz əmlakın icbari sığortası	2349,0	1610,9	145,8
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	67,9	12,5	5,4 d

10.1 Baş vermiş sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri
(Qeyri-dövlət mülkiyyəti)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	564308,3	442230,3	127,6
Könüllü sığorta	483630,2	373428,6	129,5
Həyat sığortası	400759,4	300761,7	133,2
Qeyri-həyat sığortası	82870,8	72666,9	114,0
Şəxsi sığorta	46847,6	43026,0	108,9
ondan:			
- tibbi sığorta	46065,2	42492,9	108,4
Əmlak sığortası	36023,2	29640,9	121,5
o cümlədən:			
- əmlakın sığortası	35770,6	29524,4	121,2
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	10259,1	5926,2	173,1
- mülki məsuliyyət sığortası	228,9	54,8	4,2 d
- kredit sığortası	23,8	37,1	64,2
- qarışıq maliyyə risklərinin sığortası	-	24,6	x
İcbari sığorta	80678,1	68801,7	117,3
o cümlədən:			
Sənişinlərin icbari fərdi qəza sığortası	7,9	59,6	13,3
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	-	8,4	x
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	38,1	-	x
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	1502,1	2683,1	56,0
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	76713,1	64493,4	118,9
Daşınmaz əmlakın icbari sığortası	2349,0	1544,8	152,1
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	67,9	12,5	5,4 d

10.2 Baş vermiş sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri
(Xüsusi mülkiyyət)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	534930,8	414873,6	128,9
Könüllü sığorta	472748,3	365153,8	129,5
Həyat sığortası	400759,4	300761,7	133,2
Qeyri-həyat sığortası	71988,9	64392,1	111,8
Şəxsi sığorta	41889,4	38877,1	107,7
ondan:			
- tibbi sığorta	41470,5	38468,3	107,8
Əmlak sığortası	30099,5	25515,0	118,0
o cümlədən:			
- əmlakın sığortası	29864,6	25404,0	117,6
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	10047,4	5859,1	171,5
- mülki məsuliyyət sığortası	211,1	49,3	4,3 d
- kredit sığortası	23,8	37,1	64,2
- qarışıq maliyyə risklərinin sığortası	-	24,6	x
İcbari sığorta	62182,6	49719,9	125,1
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	7,9	59,6	13,3
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	-	8,4	x
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	38,1	-	x
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	1502,1	2683,1	56,0
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	58388,2	45467,5	128,4
Daşınmaz əmlakın icbari sığortası	2178,9	1490,1	146,2
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	67,4	11,3	6,0 d

11. Fiziki şəxslərə sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri-cəmi

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	134779,0	132382,0	101,8
Könüllü sığorta	67790,0	76688,6	88,4
Həyat sığortası	57043,5	68839,3	82,9
Qeyri-həyat sığortası	10746,5	7849,3	136,9
Şəxsi sığorta	531,7	388,0	137,0
ondan:			
- tibbi sığorta	278,1	194,3	143,1
Əmlak sığortası	10214,8	7461,3	136,9
o cümlədən:			
- əmlakın sığortası	10182,8	7440,3	136,9
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	659,3	183,7	3,6 d
- mülki məsuliyyət sığortası	13,0	20,8	62,5
- kredit sığortası	19,0	0,2	95,0 d
- qarışıq maliyyə risklərinin sığortası	-	-	-
İcbari sığorta	66989,1	55693,5	120,3
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	1,6	-	x
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	-	5,0	x
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	42,3	20,0	2,1 d
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	46,0	99,5	46,2
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	65843,3	54883,1	120,0
Daşınmaz əmlakın icbari sığortası	1055,9	685,9	153,9
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	-	-	-

11.1 Fiziki şəxslərə sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri
(Qeyri-dövlət mülkiyyəti)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	134627,8	131731,5	102,2
Könüllü sığorta	67774,2	76678,0	88,4
Həyat sığortası	57043,5	68839,3	82,9
Qeyri-həyat sığortası	10730,7	7838,7	136,9
Şəxsi sığorta	531,7	388,0	137,0
ondan:			
- tibbi sığorta	278,1	194,3	143,1
Əmlak sığortası	10199,0	7450,7	136,9
o cümlədən:			
- əmlakın sığortası	10167,0	7429,7	136,8
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	659,3	183,7	3,6 d
- mülki məsuliyyət sığortası	13,0	20,8	62,5
- kredit sığortası	19,0	0,2	95,0 d
- qarışıq maliyyə risklərinin sığortası	-	-	-
İcbari sığorta	66853,6	55053,5	121,4
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	1,6	-	x
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	-	-	-
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	-	-	-
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	46,0	99,5	46,2
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	65750,2	54290,7	121,1
Daşınmaz əmlakın icbari sığortası	1055,9	663,3	159,2
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	-	-	-

11.2 Fiziki şəxslərə sığorta hadisələri ilə əlaqədar hesablanmış sığorta ödənişləri
(Xüsusi mülkiyyət)

Göstəricilərin adı	hesabat ilinin əvvəlindən	əvvəlki ilin müvafiq dövrü	min manatla
			əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Sığorta sinifləri üzrə cəmi	115860,9	113343,5	102,2
Könüllü sığorta	64924,0	74981,9	86,6
Həyat sığortası	57043,5	68839,3	82,9
Qeyri-həyat sığortası	7880,5	6142,6	128,3
Şəxsi sığorta	365,9	255,3	143,3
ondan:			
- tibbi sığorta	214,8	122,1	175,9
Əmlak sığortası	7514,6	5887,3	127,6
o cümlədən:			
- əmlakın sığortası	7490,0	5871,8	127,6
ondan:			
daşınmaz əmlakın könüllü sığortası	611,0	164,7	3,7 d
- mülki məsuliyyət sığortası	5,6	15,2	36,8
- kredit sığortası	19,0	0,2	95,0 d
- qarışıq maliyyə risklərinin sığortası	-	-	-
İcbari sığorta	50936,9	38361,6	132,8
o cümlədən:			
Sərnişinlərin icbari fərdi qəza sığortası	1,6	-	x
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	-	-	-
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	-	-	-
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	46,0	99,5	46,2
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	49996,2	37653,5	132,8
Daşınmaz əmlakın icbari sığortası	893,1	608,6	146,7
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	-	-	-

12. İşlərin aparılmasına dair sığorta (təkrarsığorta) təşkilatlarının xərcləri-cəmi

Göstəricilərin adı	min manatla	
	hesabat dövrünün əvvəlindən	yekuna görə faizlə
Xərclərin cəmi	154488,8	100,0
o cümlədən:		
Az qiymətli və tez köhnələn əşyaların alınması	21,4	0,0
Əməkhaqqı	69175,2	44,8
Sığorta agentlərinə komissiyon mükafatı	23708,3	15,3
Sosial və digər fondlara ayırmalar	9892,8	6,4
Ezamiyyə xərcləri	419,8	0,3
Təsərrüfat və dəftərxana xərcləri	1116,0	0,7
Əməliyyat xərcləri	14218,6	9,2
Reklam xərcləri	2482,7	1,6
Amortizasiya	3969,3	2,6
Cari təmir xərcləri	417,8	0,3
İşçilərin ixtisas artırmasına çəkilən xərclər	853,8	0,6
Vergilərin (torpaq vergisi və əmlak vergisi) ödənilməsi	17,0	0,0
Yanacaqın alınmasına çəkilən xərclər	343,1	0,2
Enerji xərcləri	150,5	0,1
Suyun alınmasına çəkilən xərclər	16,1	0,0
Alınmış kreditlər və digər cəlb edilmiş vəsaitlər üzrə faizlər	0,0	0,0
İcarə ödəmələri	4915,0	3,2
Sair xərclər	22771,5	14,7

12.1 İşlərin aparılmasına dair sığorta (təkrarsığorta) təşkilatlarının xərcləri
(Qeyri-dövlət mülkiyyəti)

Göstəricilərin adı	min manatla	
	hesabat dövrünün əvvəlindən	yekuna görə faizlə
Xərclərin cəmi	154348,8	100,0
o cümlədən:		
Az qiymətli və tez köhnələn əşyaların alınması	21,4	0,0
Əməkhaqqı	69113,4	44,8
Sığorta agentlərinə komissiyon mükafatı	23708,3	15,4
Sosial və digər fondlara ayırmalar	9860,8	6,4
Ezamiyyə xərcləri	419,7	0,3
Təsərrüfat və dəftərxana xərcləri	1087,1	0,7
Əməliyyat xərcləri	14218,6	9,2
Reklam xərcləri	2482,7	1,6
Amortizasiya	3969,3	2,6
Cari təmir xərcləri	417,8	0,3
İşçilərin ixtisas artırmasına çəkilən xərclər	853,8	0,6
Vergilərin (torpaq vergisi və əmlak vergisi) ödənilməsi	17,0	0,0
Yanacaqın alınmasına çəkilən xərclər	343,0	0,2
Enerji xərcləri	150,2	0,1
Suyun alınmasına çəkilən xərclər	16,0	0,0
Alınmış kreditlər və digər cəlb edilmiş vəsaitlər üzrə faizlər	0,0	0,0
İcarə ödəmələri	4915,0	3,2
Sair xərclər	22754,8	14,7

12.2 İşlərin aparılmasına dair sığorta (təkrarsığorta) təşkilatlarının xərcləri
(Xüsusi mülkiyyət)

Göstəricilərin adı	min manatla	
	hesabat dövrünün əvvəlindən	yekuna görə faizlə
Xərclərin cəmi	135801,6	100,0
o cümlədən:		
Az qiymətli və tez köhnələn əşyaların alınması	21,4	0,0
Əməkhaqqı	61234,3	45,1
Sığorta agentlərinə komissiyon mükafatı	17661,5	13,0
Sosial və digər fondlara ayırmalar	8634,8	6,4
Ezamiyyə xərcləri	404,6	0,3
Təsərrüfat və dəftərxana xərcləri	947,5	0,7
Əməliyyat xərcləri	14009,3	10,3
Reklam xərcləri	2357,5	1,7
Amortizasiya	3832,6	2,8
Cari təmir xərcləri	413,9	0,3
İşçilərin ixtisas artırmasına çəkilən xərclər	776,9	0,6
Vergilərin (torpaq vergisi və əmlak vergisi) ödənilməsi	8,0	0,0
Yanacaqın alınmasına çəkilən xərclər	278,6	0,2
Enerji xərcləri	138,6	0,1
Suyun alınmasına çəkilən xərclər	15,9	0,0
Alınmış kreditlər və digər cəlb edilmiş vəsaitlər üzrə faizlər	0,0	0,0
İcarə ödəmələri	4357,3	3,2
Sair xərclər	20709,0	15,2

21.08.2026

Buraxılışa məsul:
Milli hesablar və makroiqtisadi göstəricilər
statistikası şöbəsi

Şöbə müdirinin müavini: Alpaşayeva
Alidə Mail qızı
tel: 377-10-70 (22-17)
İcraçı: Əsədullayeva Nəzrin Pərviz qızı
tel: 377-10-70 (34-13)
e-mail: nazrin.asadullayeva@stat.gov.az

“Sığorta təşkilatlarının fəaliyyətinin əsas göstəriciləri” statistik bülleten